

PwC Azerbaijan Times

Business Legislation & Practice Update



Azerbaijani

"Şerti maliyyə vahidi haqqında" Qanun ləğv edildi.

Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edirdi. Şerti maliyyə vahidi 1 manat 10 qəpik məbləğində müəyyən edilmişdi.

Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği təsdiq edilib.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Sözügedən dəyişiklik 1 yanvar 2021-ci il tarixindən etibarən qüvvəyə minir.

English

The law "On a conventional financial unit" has been abolished.

This law was in force for regulating the rules for calculating wages, state duties, lump-sum duties, fines, financial sanctions, and other payments made on the basis of the minimum monthly wage in Azerbaijan. The conventional financial unit was set at 1 manat 10 qapics.

The living minimum wage in the Republic of Azerbaijan for 2021 has been approved.

The limit determined as the statutory minimum living cost across the country for 2021 is 196 Manats (approximately, USD 115); 207 Manats (approximately, USD 122) is the minimum living cost set for labour active people, whereas the limit for retired persons is 162 Manats (approximately, US 95). The minimum living cost for children is defined as 175 Manats (approximately, US 103). This amendment comes into force on 1 January 2021.

“Mediasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə görə Qanunun kommertiya mübahisələri, həmçinin ailə və münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin mediasiya sessiyalarında mütləq iştirakını tələb edən müddəaları 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Amendments to the Law of the Republic of Azerbaijan "On Mediation".

According to the amendment to the Law of the Republic of Azerbaijan "On Mediation", the provisions of the law that requires parties to attend a mandatory mediation sessions before applying to the court for the disputes arising from commercial, as well as family and labor relations, will enter into force from 1 July 2021.

Contact us



Movlan Pashayev

Country Managing Partner

movlan.pashayev@pwc.com



Arif Guliyev

Director, Tax Advisory Services

arif.guliyev@pwc.com



Elchin Mammadov

Director, Legal Services

elchin.mammadov@pwc.com



Elnur Mammədov

Director, Tax Reporting & Strategy Services

elnur.mammadov@pwc.com



For any questions related to the information included herein, please contact



Aysel Suleymanova

Marketing & Communications Leaderr

aysel.suleymanova@pwc.com

© 2021 PwC. All rights reserved.

PwC refers to the PwC network and/or one or more of its member firms, each of which is a separate legal entity. Please see www.pwc.com/structure.

[Unsubscribe](#)

To unsubscribe from all communications from the PwC Network, please click [here](#)

[Privacy policy](#)